



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

"2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupu

MÜHƏNDİSLİK İXTİSASLARI ÜZRƏ BAKALAVRIAT BEYNƏLXALQ İKİLİ DİPLOM PROQRAMLARI

Xarici tərəfdaş universitet/ölkə:
**İNHA UNİVERSİTETİ (Koreya
Respublikası)**



Yerli tərəfdaş universitet:
**BAKİ MÜHƏNDİSLİK UNİVERSİTETİ
(Azərbaycan)**



Tədris ili: 2020/2021

Hədəf:	→	Ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirmək, eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirmək
Təhsil səviyyəsi:	→	Bakalavriat
İxtisaslar:	→	1. İnşaat mühəndisliyi; 2. Elektrik mühəndisliyi.
Proqram məzunları sahib olacaq:	→	- Qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara sahib olmaq; - Beynəlxalq təcrübəni öyrənmək.
İlkin kvota:	→	30 nəfər
Tədris dili:	→	İngilis dili
Müddət:	→	4 il (3 il BMU-da, 1 il İNHA-da)
Tədris dili:	→	İngilis (İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcəkdir)
Təhsilənlərin maliyyələşdirilən xərcləri:	→	Təhsilənlərin "2019-2023 Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən xərcləri aşağıdakılardan ibarətdir: - təhsil haqqı; - qeydiyyat xərci; - tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.
İlkin seçim meyarları:	→	- 2018 və 2019-cu illərdə DİM imtahanlarında iştirak etmiş və minimum 400 bal toplamış namizədlər;

		<ul style="list-style-type: none"> - DİM imtahanında iştirak etməmiş , lakin SAT nəticələri 65%-dən (1040 xaldan) yuxarı olan namizədlər; - Təhsilinin ilk ilini xaricdə nüfuzlu ali təhsil müəssisələrində almış, lakin pandemiya görə təhsilini 2020/2021-ci tədris ilindən etibarən Azərbaycanda davam etdirmək istəyən namizədlər.
Son müraciət tarixi:	→	31.12.2020
Müraciət proseduru və tələb olunan sənədlər:	→	<p>Tələb olunan sənədləri onlayn anket formasında ali təhsil müəssisəsinə göndərmək.</p> <ul style="list-style-type: none"> - 3x4 ölçüsündə rəngli fotosəkil; - Şəxsiyyət vəsiqəsinin surəti; - Attestatın surəti (əslü universitetə qəbul olanda təqdim olunacaq); - DİM tərəfindən keçirilmiş qəbul imtahanında topladığı balı və ya SAT balını təsdiq edən sənəd; - İngilis dili sertifikatları: IELTS və ya TOEFL (olduğu təqdirdə) <p>Qeyd 1: Yuxarıda qeyd olunan meyarlara uyğun namizədlər mütləq İnha Universiteti ilə BMU-nun birgə təşkil etdiyi müsabiqədə (ingilis dili şifahi, riyaziyyat və fizikadan yazılı onlayn formada) iştirak etmək üçün tələb olunan sənədləri onlayn anket formasında təqdim etməlidirlər.</p> <p>Qeyd 2: Proqrama qeydiyyat zamanı namizədin iş nömrəsi (bakalavriat imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.</p>
Sənədlərin təqdim edilməsi və FAQ:	→	<p>İkili diplom proqramı ilə əlaqədar sualları beu-inha@beu.edu.az e-mail ünvanına göndərmək olar. Nümunə suallar və cavabları ilə BMU-nun internet səhifəsindən tanış ola bilərsiniz.</p> <p>Onlayn qəbul imtahanının keçirilməsi ilə bağlı təlimat: 2020 INHA BEU DDP Admission Online Exam Tutorial Video</p>